

# Folklor xalq həyatının əks-sədasıdır

## (əvvəli 15 aprel tarixli sayımızda)

Qeyd edək ki, mərasimlə bağlı olan alqışlar, təbii ki, mərasim rituallarına əsasən yaranıb və günümüzədək gəlib çatıb. Xalq arasında bu tip alqış və dualar demək olar ki, bütün evlilik mərasimləri, xeyir işləri zamanı, eləcə də gündəlik həyatımızda subay oğlan və qızlara söylənməkdədir: "Allah sənə halal süd əmmiş yetirsin!", "Bəylik hamamına gedəsen", "Toy şirmini yeyim", "Gəlinlik lampanı yandırırm", "Səni görüm xoşbəxt olasan!", "Min yaşa!", "Evlad sahibi olasan!", "Allah sənə yar olsun!", "Var-dövləti yaşa!", "Üzün gülsün!", "Allah sən saxlaşın, min bir bələdan hifz eləsin!", "Allah sizi bir-birinizdən ayırmاسın!", "Bu əlin o ələ möhtac olmasın!", "Bir-birinize mehriban olasız!", "Qoşa qariyasız!", "Qonaq xəcalətli, əhl-əyal sərməndəsi olmayasız!..".

Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov yazır ki, "xalq görmədiyi, bila-vasitə şahidi olmadığı iş və hadisə barədə söz qoşmur. Amma bu da var ki, müəy-yən zaman içində hadisə, adət-ənənə, mərasimlərlə bağlı yaranan və xüsusi mə-na daşıyan bəzi ifadələr içti-mai inkişafın, gündəlik yaşa-yışın tələblərinə uyğun ola-raq ələ mündəricəsi ilə bəra-bər ya tamamilə unudulur, ya da ələ bir kökə düşür ki, onun



əsl varlığının, məna tutumunun nədən ibarət olduğunu aydınlaşdırmaq çox çətin olur. Dilimizdə ilk mənəsi dəyişilmiş, yaxud unundulmuş ifadələr az deyil. Misal üçün, "Başına dolanım", "Başına dönüm", "Qurbanın olum", "Ayağının altında ölüm" və s. Bu ifadələr müsbət mənada işləndikləri kimi, "Başına dönəsən", "Qurbanım olasan", "Ayağımın altında ölüsən" şəklində də de-yilir və bu məqamda, məcazi məna daşımaqla, qarğış mahiyyəti kəsb edir. Müəyyən ölçüdə şamanizmlə de bağlı olan bu ifadələr, əslində, ələ çağın məhsuludur ki, onda adamlarda bir işin ic-rası ilə başqasına təsir etməyin - təqliidi sehrin gücünə böyük inam olub. Qədimlərde bir adam naxoslayanda, onun başına heyvan dolandırıb kəsər və bununla belə zənn edəmişlər ki, azar-layan kimsə mütləq sağalmalıdır. Etiqada görə, onun bütün qada-bələsi, ağrı-acısı guya başına dolandırılmış heyvana keçir, sonralar adamlar bu ayını söz şəklində özlərinə şamil etmiş və inanmışlar ki, bir kimsə xəstənin başına dolan-sa, guya o özü xəstələnər, azarlı isə sağalardı. İndinin özündə belə görürsən ki, bir uşaq oturan şəxsin çevrəsinə dolananda, tez ona "başına dolanma" deyirlər. Əgər o, bu işi edibsə, onda hərəkəti əks istiqamətlərdə təkrar etdirir, bunun-la, xətanın sovuşacağı zənnində olurlar!..".

Qeyd edək ki, Azərbaycan xalqının adət-ənənələrində və folklor yaradıcılığında əsas yer tutan mənəvi amillərdən biri olan alqış və qarğışlar əsrən-əsrə keçərək günümüzədək gəlib çı-xıb və elin dilində geniş şəkildə işlənməkdədir...

Azərbaycan şifahi xalq ədəbiyyatının ən qə-dim janrlarından biri də andlardır. Bu janr insanların müqəddəs hesab etdikləri varlıqlara inamı ilə əlaqədar yaranaraq formalılaşır. İnsanlar bir hadisəni, yaxud hər hansı bir olayla bağlı daniş-dıqlarına dinləyənləri inandırmaq, qarşı tərəfdə güvən yaratmaq, həm də arada səmimiyyətin yaranması üçün and içərlər. Belə ki, İnsan yerə, göyə, suya, oda, Güneşə, Aya müqəddəs varlıq kimi baxmağa başladığı zamandan ilk andlar da dilinə gelib və el dilində işlək olub: "Gün haqqı", "Torpaq haqqı", "İşiq haqqı", "Su haqqı" və s.

İnsan təsəvvürünün hüdudları genişləndikcə valideyn və ezip adamlarla bağlı "Atamın canı üçün", "And olsun anamın canına", "Əzizlərimin canına and olsun", "Balamin canı haqqı", "Dayı canı", "Yalan desəm canımdan xeyir görməyim" və s. kimi andlar da yaranaraq xalqın leksiko-nunda oturmuşub.

Dini təsəvvürlerin insanların şifahi yaradıcılığında hökm-ran mövqə tutması ilə əlaqə-dar andlar da yaranmışdır: "Allaha and olsun", "Allah haqqı", "Peygəmbər haqqı", "Qıldığım namaza and olsun", "Qıldığım namaz belimdən vursun", "Qurana əl basım", "Quran mənə qənim olsun", "Əli yolu haqqı", "Məz-həb haqqı", "Yalan desəm, di-lim kəlməyiş-səhadətə dönmə-sin", "On iki imama and olsun" və s.

Andların tarixi inkişaf yoluna ötəri nəzər saldıqda belə aydın görünür ki, bu janr xalqın ya-sham tərzini, əxlaqi görüşlərini, həyatın və məi-şətin müxtəlif mərhələlərini əks etdirir. Bir mə-qama da diqqət çəkmək çox önemlidir. Bütöv Azərbaycan iki yere parçalandıqdan sonrakı xalq yaradıcılığında müəyyən fərqlər olsa da, ta-rixən yaranmış söz boxçasının inciləri, demək olar ki, oxşar, bəzi hallarda isə tamamilə eynidir. Məsələn: "Allaha and olsun!", "Quran həq-qi", "Getdiyim beytə and olsun!", "Məscid həq-qi!", "Çıraq həqqi!", "İşiq həqqi!", "Çörək həqqi!", "Çörək mənə qənim olsun!", "Vallah, billah!", "Bu ölsün!", "Özüm ölüm!", "Sən ölü!", "Balalarım ölsün!", "Atamın goru haqqı!", "Bu əreb qəbileyə and olsun!", "Qərib İmam Rzaya and olsun!", "Kitab haqqı!", "Quran çarpsın!", "Əbələfəzin kə-silən qolları!", "On iki imama and olsun!", "Allah canımı alısn!", "Bu duz görəyə and olsun!", "Ya-lan desəm, üzüm daşa dönsün!", "Qənd kimi gözüm ağarsın!" və s.

"Qarğışlar, dualar, alqışlar təbiət, cəmiyyət hadisələrinə münasibətlərdə yaranmış və eti-qadların ifadəsidir. Qarşı tərəflərin bir-birlərinə arzu-istəklərini ifadə edən dualar, ümumi şəkil-də konkret zaman içində olmaması səbəbindən, andlar etnoqrafiyanın etiket bölməsinə daxil olur...".

Esmira FUAD,  
filologiya elmləri doktoru.